



AORTA QAPAĞI XƏSTƏLİYİ: NƏ VAXT VƏ NECƏ MÜDAXİLƏ ETMƏLİ? 2025 ESC/EACTS QAPAQ XƏSTƏLİKLƏRİNİN İDARƏ OLUNMASI ÜÇÜN TƏLİMATLAR

Dr. Oqtay Musayev

19.10.2025

Mərkəzi Klinika, ETKİ

Xəstə Təqdimatı-1

- 45 yaşında kişi
- 4 ildir təngənəfəslik və Aortal qapaq çatışmazlığı ilə təqib olunur
- Boy – 172 sm, çəki – 86 kq, BKİ – 29 kq/m², BSS- 2.1 m²
- FM: Cor tonları aydın, diastolik küy 3/6, tənəffüs səsləri sərtləşib, ayaq ödəmi yoxdur, AT 145/60 mmHg, Ps- 88, Sat-98%
- NYHA sinif I-II
- HT+ (Kandesartan+HCTZ), Siqaret+
- EKG – SR, HR 80, PR- 150 msn, QRS-130 msn
- NT proBNP – 280 pg/ml


Xəstə Təqdimatı-1 (EXO)

- Aorta qapaqları fibrotik qalınlaşmış, funksional bikuspiddir. Kalsifikasiya yoxdur
- LVEDD -40 mm, Aorta kökü- 38mm, Qalxan aorta- 47mm
- AÇ vena kontrakta – 6mm, PHT - 210 msn, LVOT sahəsi 50%, Rvol – 60 ml
- MÇ- 1, TÇ-1, SPAP 40 mmHg
- LVEF – 55%

Necə Qərar Verək?

- A. Sadəcə AVR edək (mexaniki və ya bioprotez)
- B. Bentall əməliyyatı
- C. Ozaki əməliyyatı
- D. David və ya Yacoub əməliyyatı + Qapaq təmiri
- E. İllik təqib edək

ESC 2025




Xəstə Təqdimatı-2

- 70 yaşında qadın
- 1 ildir hərəkət zamanı sinədə sıxılma və təngənəfəslik
- Boy – 158 sm, çəki – 70 kq, BKİ – 29 kq/m², BSS- 1.7 m²
- FM: Cor tonları aydın, sistolik küy 4/6, tənəffüs səsləri təmiz, ayaq ödəmi yoxdur, AT 140/85 mmHg, Ps- 74, Sat-98%
- NYHA sinif III
- HT+, DM+, Zob-, ÜiX-, Ailə anamnezi-
- EKG – SR, HR 70, PR- 170 msn, QRS-145 msn,
- NT proBNP – 850 pg/ml


Xəstə Təqdimatı-2 (EXO)

- Aorta qapaqları kalsifik qalınlaşmış, açılımı məhduddur.
- Mean grad 48 mmHg, AVA - 0.8 sm², AVAi -0.5 sm²
- Aorta kökü- 28mm, Qalxan aorta- 32mm
- LA -42 mm, LVH, LVESD-28 mm, LVEDD- 52 mm
- MÇ- 1-2, TÇ-1, SPAP 30 mmHg
- LVEF – 60%





Necə Qərar Verək? (EuroSCORE II – 1%)


- A. AVR edək (mexaniki və ya bioprotez)
- B. TAVİ
- C. Medikal müalicə ilə 6 ay sonra kontrol edək



ESC - 2025







Diqqətinizə görə təşəkkürlər!

